

**2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların
“Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə
əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və
ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin
TƏQVİM PLANI**

№	Görüləcək işlər	Tarix	
		Ümumtəhsil məktəbləri	Peşə liseyləri
1.	1-11-ci siniflərdə oxuyan şagirdlərin sayının “Şagird-məzun” sisteminə daxil edilməsi.	01.11.2016- 30.11.2016	01.11.2016- 30.11.2016
2.	Təhsil müəssisələri haqqında “Şagird-məzun” sistemində mövcud olan məlumatların dəqiqliyinin və tamlığının təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən yoxlanması və zəruri hallarda müvafiq düzəlişlərin aparılması.	tədris ili ərzində	tədris ili ərzində
3.	Ümumtəhsil məktəblərində VIII və X sinif şagirdlərinin, peşə liseylərində I və II kurs şagirdlərinin, həmçinin, ümumtəhsil məktəblərinin istəyi ilə I-VII sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən cari tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə əlavə edilməsi və ya mövcud məlumatlarda müvafiq düzəlişlərin aparılması.	01.11.2016- tədris ilinin sonunadək	01.11.2016- tədris ilinin sonunadək
4.	Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsinin təmin edilməsi məqsədilə IX sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə əlavə edilməsi və ya mövcud məlumatlarda müvafiq düzəlişlərin aparılması.	01.11.2016- 15.01.2017	Şamil edilmir

5.	XI sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, həmçinin, IX və XI sinif şagirdlərinin əvvəlki tədris ili üzrə illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sistemində əlavə edilməsi və ya mövcud məlumatlarda müvafiq düzəlişlərin aparılması. Məlumatların təsdiq edilməsi (ilkin təsdiq).	01.11.2016- 15.03.2017	01.11.2016- 31.01.2017
6.	Təhsil Nazirliyi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud IX sinif şagirdlərinin siyahısının Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edilməsi.	01.12.2016- 15.01.2017	Şamil edilmir
7.	Təhsil Nazirliyi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud XI sinif şagirdlərinin siyahısının DİM-ə təqdim edilməsi.	01.03.2017- 31.05.2017	03.01.2017- 10.03.2017
8.	Buraxılış sinif şagirdlərinin cari tədris ilinə aid illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sistemində daxil edilərək təsdiq edilməsi (yekun təsdiq).	01.06.2017- 14.06.2017	10.02.2017- 10.03.2017
9.	Ümumi orta təhsil səviyyəsi üzrə eksternat qaydasında təhsil sənədi almaq üçün müraciət etmiş şəxslərin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən verilmiş qiymətlərinin “Şagird-məzun” sistemində daxil edilərək təsdiq edilməsi.	01.12.2016- 15.01.2017	Şamil edilmir
10.	Tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında təhsil sənədi almaq üçün müraciət etmiş şəxslərin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən verilmiş qiymətlərinin “Şagird-məzun” sistemində daxil edilərək təsdiq edilməsi.	01.05.2017- 31.05.2017	Şamil edilmir
11.	Əvvəlki illərdə tam orta təhsil səviyyəsi üzrə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış şəxslərin buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin, həmçinin, təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən verilmiş qiymətlərin “Şagird-məzun” sistemində daxil edilərək təsdiq edilməsi.	01.05.2017- 31.05.2017	01.05.2017- 31.05.2017

12.	Əvvəlki illərdə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış şəxslərin təhsil müəssisəsindəki xüsusi komissiyada qiymətləndirmə aparılmadan dövlət nümunəli təhsil sənədi əldə etməsi məqsədilə buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi.	tədris ili ərzində	tədris ili ərzində
13.	Ümumi orta və ya tam orta təhsil səviyyəsini əvvəlki illərdə başa vurmuş, lakin buraxılış imtahanında iştirak etməmiş və ya buraxılış imtahanında ən azı bir fəndən “2” almış şəxslərin təhsil müəssisəsindəki xüsusi komissiyada qiymətləndirmə aparılmadan dövlət nümunəli təhsil sənədi əldə etməsi məqsədilə buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin, həmçinin, buraxılış imtahanı qiymətlərinin “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi.	tədris ili ərzində	tədris ili ərzində
14.	Şagirdlər haqqında “Şagird-məzun” sisteminə daxil edilmiş hər hansı bir məlumatda dəyişiklik baş verdikdə bu dəyişikliyin sistemdə dərhal nəzərə alınması.	01.11.2016- 14.06.2017	01.11.2016- 10.03.2017
15.	Təhsil müəssisələri tərəfindən DİM-in internet saytında imtahana buraxılış vərəqlərinin yerləşdirilməsi barədə şagirdlərin məlumatlandırılması, zəruri hallarda isə buraxılış vərəqlərinin çap olunması və şagirdlərə təqdim edilməsi.	Buraxılış vərəqlərinin internetdə yerləşdirildiyi gündən- imtahan gününədək	Buraxılış vərəqlərinin internetdə yerləşdirildiyi gündən - imtahan gününədək
16.	Təhsil müəssisələri tərəfindən buraxılış imtahanı nəticələrinin və DİM tərəfindən çıxarılmış yekun qiymətlərin dövlət nümunəli təhsil sənədinə yazılması.	10.07.2017- 01.09.2017	10.04.2017- 01.09.2017
17.	Hər bir məzuna verilmiş dövlət nümunəli təhsil sənədinin seriyasının, nömrəsinin, verilmə tarixinin, şagirdin təhsil müəssisəsini medalla bitirməsi haqqında məlumatın “Şagird-məzun” sistemində qeyd edilməsi.	10.07.2017- 10.09.2017	10.04.2017- 10.09.2017